

Zamanın çağırışı belədir: Zəngəzur dəhlizi açılmalıdır!

2020-ci ilin payızında Azərbaycan xalqının işgalçi Ermənistan üzərində parlaq qələbəsindən sonra Cənubi Qafqazda yeni reallıqlar yarandı. Məhz bu reallıqlar nəzəre alınaraq, Azərbaycan və Rusiya prezidentləri və Ermənistən baş naziri Üçtərəfli Bəyanat imzaladılar. Bugünkü mövzumuz bu mühüm sənədin 9-cu maddəsi ilə bağlıdır. Belə ki, həmin bəyanata uyğun olaraq, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa olunmalıdır.

Bu nəqliyyat layihələri arasında region üçün ən böyük əhəmiyyət kəsb edəni Zəngəzur dəhlizidir. Bu dəhliz Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərbi rayonlarını birləşdirən yeni nəqliyyat layihəsidir. Bu layihənin həyata keçirilməsi bölgəyə sülh, sabitlik, inkişaf və tərəqqi getirəcək. Sivil dünya da bunun fəqihindədir və Zəngəzur dəhlizinin mümkün qədər tez açılaraq fəaliyyət göstərməsi üçün dəstəyini əsirgəmir.

Hər birimiz yaxşı xatırlayıır ki, 2021-ci il iyünün 15-də Azərbaycan və Türkiyə respublikalarının prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan "Şuşa Bəyannaməsi"nin imzalanma mərasimindən sonra mətbuata birgə bəyanatlarla çıxış ediblər. Dövlətimizin başçısı deyib: "Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı əksini tapmışdır. Bu da ikinci Qarabağ savaşından sonra yanmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradıraq. Müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamədə bu məsələnin

əks olunması böyük məna daşıyır".

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da öz bəyanatında Azərbaycanın Zəngəzur dəhlizi layihəsini çox əhəmiyyətli hesab edərək, onu dəstəkləyib. Qardaş ölkənin rəhbəri sözügedən layihənin həyata keçirilməsi ilə Şərqi Qərbi hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq dəhliz açılacağı, bunun çox böyük əhəmiyyət kəsb edəcəyini bildirib. "Şuşa Bəyannaməsi"ndə Zəngəzur dəhlizinin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinin də Azərbaycanla Türkiyə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcəyi öz ifadəsini tapıb.

Ümumiyyətlə, Zəngəzur dəhlizi layihəsi təkcə Naxçıvanla Azərbaycanın digər bölgələri arasında nəqliyyat imkanlarının açılmasına deyil, bütövlükdə Xəzər və Aralıq dənizi hövzələrinin, daha geniş mənada isə Cənub-Şərqi və Mərkəzi Asiya ilə Avropanın əlaqələndirilməsinə müsbət təsir göstərəcək.

Zəngəzur dəhlizinin açılması Cənubi Qafqazdan keçən marşrutlar sisteminin fəaliyyətini daha da canlandıracaq. Dəhliz, həmçinin

Azərbaycan və İran Culfa arasında dəmiryol xəttinin açılmasına və İranın dəmir yollarına çıxış əldə etməyə imkan verəcək. Bununla bərabər, Zəngəzur dəhlizi təkcə dəmir yolları deyil, həm də avtomobil yolları sistemine malik olacaq. Deməli, bu dəhlizin yaradılması həm də avtomobil əlaqəsinin açılmasına imkan yaradacaq.

Hazırda Türkiyədən yükler Azərbaycana Gürcüstən və İran vasitəsilə tranzit yolu ilə çatdırılır. Bu maşrutun yaradılması Türkiyədən Azərbaycana və əks istiqamətdə malların birbaşa tədarükünü asanlaşdıracaq. Beləliklə, daha bir kommunikasiya xətti türk dünyası coğrafiyasında, eləcə də Asiya və Avropa arasında əlaqələrin daha sürəti və asan olmasına şərait yaradacaq.

Göründüyü kimi, artıq bölgədə yeni nəqliyyat və infrastruktur xəritəsi formalaşmasına başlanılib. Təsadüfi deyil ki, Azərbaycan müstəqillik əldə etdiğindən indiyədək Asiya və Avropanı birləşdirən yüksək əhəmiyyətli nəqliyyat dəhlizləri yaradıb. Məhz ölkəmizin təşəbbüsü ilə reallaşdırılan Şimal-Cənub, Şərqi-Qərb və Cənub-Şimal nəqliyyat dəhlizləri qitələrəsi daşınmaların həyata keçirilməsini gerçekləşdirib. Bu nəqliyyat dəhlizləri istifadəyə verildiyi vaxt- və tarixi 1 pek yolunun bərpasında mühüm önem daşıyıb.

Bütün bunları onu deməyə əsas verir ki, Zəngəzur dəhlizinin reallaşması və ölkəmizin təqdim etdiyi digər tranzit nəqliyyat dəhlizləri dün-

yanın nəqliyyat xəritəsini yenidən formalasdıracaq. Başqa sözlə, yeni yaranacaq nəqliyyat infrastrukturunu beynəlxalq status qazanmaqla, Asiya və Sakit okean hövzəsi ölkələrinin də istifadə edə biləcəyi marşrutu əvviləcək.

Milli Məclisin deputati Vüqar İskəndərov hesab edir ki, Zəngəzur dəhlizinin açılması ölkəmiz üçün yeni fırsatlar ortaya çıxarıcaq. Eyni zamanda, Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə də dəmir yolu ilə birləşəcək. Bundan başqa, Azərbaycan tələb edir ki,

Ermənistən nəzarəti altında olan Qərbi Zəngəzur ərazisində, Mehri bölgəsində avtomobil yolu da çəkilsin. Çünkü Zəngəzur dəhlizinin tam fəaliyyəti üçün həm dəmir yolu, həm də avtomobil yolu olmalıdır.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Vasif Hüseynov isə vurguladı ki, Zəngəzur dəhlizi digər region ölkələri, Ermənistən, Rusiya və İran üçün də əlavə imkanlar yaradır. O bu barədə fikirlərinin inkişaf etdirərək sonra bunları dedi: "Ermənistən Azərbaycan ərazisi vasitəsilə həm Rusiyaya, həm də İrana daha stabil çıxış imkanı əldə edir. Bu şəraitin yaradılması bölgədə ölkələr arasındakı əlaqələrin intensivləşməsinə və əməkdaşlıq mühitinin yaradılmasına imkan verir. Bunun nəticəsidir ki, müharibədən sonra təklif olunan "3+3" formatında regional əməkdaşlıq platformasının potensialı yüksək qiymətləndirilir. Azərbaycan və Türkiyə prezidentləri bölgədə sülhün tezliklə əldə edilməsinin önəmini vurğulayıblar.

Rusiya hökuməti də Üçtərəfli Bəyanatın bütün müddəələrinin, o cümlədən 9-cu maddənin icra

oynarı. Bölgədəki ölkələri coğrafi olaraq birləşdirən bu dəhliz onlar arasında siyasi yaxınlaşma üçün yeni imkan pəncərəsi açır".

Zəngəzur dəhlizinin açılmasında maraqlı tərəflərdən biri də Avropa İttifaqıdır. Məlumdur ki, bu il mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistən baş naziri arasında görüş keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il mayın 23-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla zəng edərək bu görüş barədə ona məlumat verib.

Prezident İlham Əliyev görüş zamanı Ermənistən və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması, bu xüsusda Azərbaycan tərəfindən beynəlxalq hüquq əsaslanan beş prinsipin təqdim olunması, iki ölkə arasında münasibətlərin normallaşdırılması, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiyası ilə bağlı müzakirə olunan məsələlərə toxunub. Azərbaycan Prezidenti Üçtərəfli görüşün nəticəsini müsbət qiymətləndirdiyini bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Üçtərəfli görüş barədə verilən məlumatə görə minnetdarlığıni ifade edib və bu görüşdə əldə olunan müsbət nəticələri yüksək qiymətləndirib. Azərbaycan və Türkiyə prezidentləri bölgədə sülhün tezliklə əldə edilməsinin önəmini vurğulayıblar.

Rusiya hökuməti də Üçtərəfli Bəyanatın bütün müddəələrinin, o cümlədən 9-cu maddənin icra



olunmasının lehine çıxış edir. Bu günlərdə bu ölkənin nüfuzlu "İzvestiya" qəzetində Zəngəzur dəhlizinin açılmasının əhəmiyyəti barədə analitik məqalə dərc edilib. Yazıda qeyd olunur ki, Rusiya hökuməti Ermənistən və Azərbaycana Zəngəzur magistral yolu razılışdırılmasına kömək edib. Nəşr bunu yüksək vəzifəli mənbəye istinadən yayımlayıb.

"Azərbaycan və Ermənistən hələ öten ilin payızında Naxçıvana dəmir yolu dəhlizi barədə razılığa gəliblər. İrəvanda magistral yolda uzun fasile verdik. Lakin baş nazir müavinlərinin iyünün 3-də keçirilən son iclasında 6 kilometrlik çatışmayan hissə istisna olmaqla, gələcək yolu marşrutunu razılaşdırda bildilər. Orada dağlar var və Rusyanın "Avtodor" şirkəti ora mütəxəssislər göndərir ki, sadə mühəndis həllini tapsınlar", – deyə mənəbə izah edib.

Təssüf ki, Ermənistanın bir çox revanşist qüvvələr Zəngəzur dəhlizinin reallaşması əleyhinə çıxış edirlər. Onlar qəsdən,

bilərəkdən yenidən ölkəni uğuruma, məhəv sürüklemək istəyirlər. Revanşist qüvvələrin niyyətləri bəlliidir. Onlar nəyin bahasına olursa-olsun, yenidən hakimiyyətə gələrək ölkəni və xalqı talan etmək arzusundadırlar.

Burada təəssüf doğuran həm də hazırkı Ermənistən iqtidarıın bu məsələ ilə bağlı tez-tez mövqeyini dəyişməsi, heç bir əsası olmayan populist fikirlər səsləndirməsi, bütövlükdə, sülhün və sabitliyin bərqərar olmasına zərər vurmasıdır. Bütün bunlar isə bir daha rəsmi İrəvanın səbətsiz, prinsipsiz siyaset yürütdüyünü nümayiş etdirir.

Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Ermənistən istəsə də, istəməsə də, biz Zəngəzur dəhlizini açacaq, yəni Naxçıvanla Azərbaycan arasında nəqliyyat əlaqəsi mütləq qurulacaq. Bəli, Zəngəzur dəhlizi açılmalıdır, Bu, əlahəzər Zamanın çağırışı və tələbidir!

**Məsaim ABDULLAYEV,
"Xalq qəzeti"**